

Dünya birliyi Ermənistanın mina terroruna göz yummamalıdır

Vətən müharibəsi zamanı işgalçı Ermənistan qoşunlarını geri çekəndə də ərazilərimizi minalayıblar. Münaqışə bitdikdən sonra isə haylar Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərini minalamaqla bədnam hərəkətlərini davam etdiriblər. Ərazilərimizdə 2021-ci ildə Ermənistanda istehsal edil-



miş 2728 mina basdırıblar. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı dövrdən indiyədək 3429 vətəndaşımız minalardan zərər çəkib. 357 nəfəri uşaq, 38 nəfəri qadın olmaqla 595 nəfər günahsız vətəndaşımız bu ölkənin mina terrorunun qurbanı olub.

→ 11



azerbaijan-news.az

Dünya birliyi Ermənistanın mina terroruna göz yummamalıdır

Qarabağ münaqişəsi dövründə Ermənistan işgal etdiyi ərazilərdə yalnız həyat üçün vacib olan infrastruktur, yaşayış məskənlərini, tarixi mədəni irsi dağıdırıb məhv etməklə kifayətlənməyib. Ermənilər işgal etdikləri torpaqların hər qarışını minalayıblar. İlkin hesablamalara görə, haylar işgal etdikləri ərazilərə 1,5 milyondan artıq mina basdırıblar.

Elə bunun nəticəsidir ki, Azərbaycan ərazisi minalarla çırklänmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır. Ermenilər işgal dövründə six və ikiqat, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Bu azmış kimi qoyulan müxtəlif minaların altına partlayıcı qurğular da yerləşdiriblər.

Xatırladaq ki, 1999-cu ildə "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə, münaqişə tərəfləri mühərabə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalaqlara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürrür. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədini daşıyır. Təəssüflər olsun ki, Ermənistan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri nəinki yerine yetirmir, heç bu mənfur mərzindən əl çəkmək niyyəti belə yoxdur.

Vətən mühəribəsi zamanı işgalçı Ermənistan qoşunlarını geri çəkəndə də ərazilərimizi minalayıblar. Münəqişə bitdikdən sonra isə haylar Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərini minalamaqla bədnam hərəkətlərini davam etdiriblər. Ərazilərimizdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 2728 mina basdırıblar.

Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü

başladıgı dövrdən indiyədək 3429 vətəndaşımız minalardan zərər çəkib. 357 nəfəri uşaq, 38 nəfəri qadın olmaqla 595 nəfər günahsız vətəndaşımız bu ölkənin mina terrorunun qurbanı olub.

Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsə də, bu xəritələr həmin ərazilərin kiçik bir hissəsini əhatə edir, məlumatların etibarlılığı isə cəmi 25 faizdir. Qeyd edək ki, son dövrlərdə baş verən mina hadisələrinin 55 faizdən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənardə baş verib.

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina terrorunun qurbanı olub. Minaya düşənlərdən 65 nəfəri həlak olub, 285 nəfər isə ağır yaralanıb. Ən dəhşətli də budur ki, haylar yalnız hərbi obyektlər olan əraziləri minalamaqla kifayətlənməyiblər. İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənardə, xüsusi silə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilerin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfinən azərbaycanlılara qarşı mövcud etnik nifret və dözümsüzlüğün növbəti təzahürüdür.

Mina təhlükəsi birmənalı olaraq azad olunmuş ərazilərdəki genişməqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini longıdır, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Ermənistanın mina təhdidinə beynəlxalq təşkilatların sərgilədiyi soyuqqanlı münasibət, davranış post-münəqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə də ciddi zərbe vurur. Ermənistanın

insanlığa zidd fəaliyyətini görüb, bilib susan dünya birliyi, beynəlxalq təşkilatlar bu ölkədən üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyi nəinki tələb etmir, heç minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxunu daxil resursları hesabına aparan Azərbaycana dəstək də vermir.

Minatəmizləmə Azərbaycanın dövlət siyasetinin əsas prioritətidir. Hələ 25 il əvvəl Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ANAMA yaradılarkən bu siyasetin əsası qoyulub. Ölkəmiz 2023-cü ilin mayında Ağdamda "Mina təhlükəsi ilə mübarizə - danyanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfrans keçirməklə qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə öz töhfəsini verib.

2023-cü ildə Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Danyanıqlı Inkişaf Məqsədi kimi elan edib. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz 4 il ərzində Azərbaycanın təşəbbüsü ilə Humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Tomas Qrupunun yaradılması razilaşdırılıb. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə UNESCO silahlı münaqişələr zamanı mədəni ərəfənin qorunmasının xüsusi bir istiqaməti kimi minaların mədəni mülkiyyətə təsiri barədə xüsusi qətnamə qəbul edib.

4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat verərək bir daha beynəlxalq ictimaiyyəti Ermənistəninin mina təhdidini qınamaya, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırıb.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*

